

Marta Jiqeti BONIFERT: “IDEA-nın fəaliyyətini yüksək dəyərləndirir, digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin faydalı olacağına əminliyimi bildirirəm”

Müsair dünyanın ən böyük problemlərindən biri ekoloji tarazlığın pozulmasıdır. Bu, təbii resurslardan düzgün istifadə edilməməsi, sənaye-də məhsul istehsalı zamanı buraxılan texnoloji səhv'lərlə daha çox bağlıdır. Hər iki halda texniki təhlükəsizliyə tam əməl olunmur, təmiz texnologiyalar çox xərc tələb etdiyi üçün az istifadə edilir. Hazırda sənaye fəaliyyəti ilə bağlı istixana qazları da iqlim dəyişikliyinə mənfi təsir göstərir və bu hal getdikcə daha kəskin və aktual probleme çevrilir.

Bir çox sənaye ölkələri isə illerle müzakirə olunan bu məsələnin həllinə maraq göstərmirlər. Səbəbi bu haldə bir çox sənaye sahələrinin bağlanmasının qaćılmaz olmasıdır. Digər bir səbəbi həmin sahələrdə təmiz istehsala malik olmaq üçün yüksək məbləğdə kapital qoyuluşunun tələb edilməsidir. Bunun da ister-istəməz həmin ölkələrdə iqtisadi inkişafə təsisrəz ötüşməyəcəyi şübhə doğurmur. Ona görə də inkişaf etmiş sənaye ölkələri ciddi qərarların qəbul edilməsinə maraq göstərmirlər. Bununla belə, artıq bütün dövlətlər hiss edirlər ki, siyasi və iqtisadi ambisiyaları kənara qoyub dünyada iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmaq lazımdır. Əks təqdirdə, dünya qlobal iqlim kataklizmləri ilə məhv ola bilər.

Azərbaycan dövləti isə gənc olmasına baxmayaraq, daim ekoloji problemlərin həllinə öz töhfəsini verir. Bu məqsədlə ölkəmizdə sənaye-de ən təmiz texnologiyalardan istifadə olunur, eləvə yaşıllıqlar salınır, yəni təbiət qoruqları yaradılır, məhv olan meşələr bərpa edilir. Təbiətdə

nəslİ kəsilməkdə olan heyvanlar və quşların sənaye üsulu ilə artırılması istiqamətində de Azərbaycanda mühüm işlər görülür. Məlumdur ki, uzun illər Xəzər dənizinin çirkənməsi və həddindən çox ov edilmesi nəticəsində nərə cinsli balıqların sayı kəskin şəkildə azalmışdır. İndi bu növ balıqların Xəzər dənizində sayının artırılması üçün ölkəmizdə sünə balıqyetişdirmə zavodları fəaliyyət göstərir. Həmin müəssisələrdə milyonlarla balıq körpəsi yetişdirilərək dənizə buraxılır.

Bakı dünyada sənaye üsulu ilə neft hasil edən şəhərdir. Paytaxtımızın yerleşdiyi Abşeron yarımadası artıq bir əsrən çoxdur ki, həm də neft yarımadasıdır. Bu isə tekce təbii sərvət yox, həm də çirkənmiş ərazi-lər deməkdir. O ərazilər ki, uzun illər onun ekoloji təmizliyindən çox, sərvətinin istismar olunmasına çalışıllar. Elə keçmiş SSRİ-dən bize miras qalmış problemlərdən biri, bəlkə də birincisi məhz bu olmuşdur.

Artıq neçə vaxtdır ki, Prezident İlham Əliyevin göstərişi ilə SOCAR tərəfindən həmin ərazilərdə ekoloji tarazlığı bərpa etmek üçün mühüm layihələr həyata keçirilir. Neft gölməçələri ilə çirkənmiş bir çox ərazilər təmizlənərək yaşıllıqlara, parklara çevrilib. Götürək ele Bakının ekoloji cəhətdən ən çox çirkənmiş su hövzələrindən biri olmuş Böyük Şor gölünü və ətrafinı. Burada görülən təmizləmə işləri nəticəsində indi bu ərazi bakılırların sevimli istirahət yeridir.

Məlum olduğu kimi, noyabrın 30-da Fransanın paytaxtı Parisdə BMT-nin iqlim Dəyişikliyi üzrə 21-ci Kon-

fransı işə başlayıb. Konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını tədbirin açılışında 150-dək dövlət və hökumət başçılarının iştirak etməsi də təsdiqləyir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransın işinə qatılmışlar. Onları COP-21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşılamışdır. Mehriban Əliyeva və Leyla Əliyeva konfransın təşkil olunduğu məkanda müxtəlif ölkələrin pavilyonları ilə tanış olmuşlar. Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühiti Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi tədbirdə “Az karbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda çıxış etmişdir. Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilmesi, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunmuşdu. Tədbirə xüsusi qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini böülülmüş, təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danişmişdir.

Leyla Əliyeva çıxışında bəşəriyətin qarşılaşığı ekoloji problemlərə toxunaraq onların həlli barədə fikirlərini səsləndirmişdir: “Beynəlxalq İctimaiyyətin gələcək nəsillər qarşısında mənvi öhdəliyi ekosistemİN, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün şərait

yaratmaqdAN ibarətdir. Bu hədəfə çatmaq bizim imkanımız xaricində deyil, əksinə, bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir”.

Leyla Əliyevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Xüsusilə onun “Heç bir ölkə bu problemi təkbaşa həlli edə bilməz” fikri konfrans iştirakçıları tərəfindən birmənalı olaraq dəstəklənmişdir.

Leyla Əliyeva tədbirdə Azərbaycanda ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülen işlərdən danişarkən rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən də bəhs etmişdir: “Təşkilat 4 il bundan evvel Azərbaycanda təsis edilib. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik, Şərqi ilə Qərbin qovuşağında yerləşən bir ölkədir. Azərbaycan həmçinin başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır. Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə zəngin biomüxtəliflik verir. IDEA-nın əsas məqsədi gənc nəslin nümayəndələrini həm ölkə daxilində, həm də xaricdə ətraf mühiti qorumağa cəlb etməkdir”.

Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühiti Mərkəzinin icraçı direktoru Marta Jiqeti Bonifert IDEA-nın fəaliyyətini yüksək qiymətləndirmiş və digər təşkilatların IDEA ilə birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirmişdir.

**Rüstəm KAMAL,
“Azərbaycan”**